

Tanıdığımız ve tanımadığımız Elçin

Abid Tahirli: "Onun əsərləri məhz müəllifin ədəbiyyat və sənətə xidmət amalı ilə yazılışı üçün yaşamaq hüququ qazanıb"

Xalq yazarı Elçinin ad günü may ayına təsadüf edir. Bu münasibətlə Elçini yaxından tanışanlardan biri, uzun müddət onunla bir yerde işləmiş filologiya elmləri doktoru, tanınmış tədqiqatçı-publisist Abid Tahirli ilə müsahibəni təqdim edir.

- Abid müəllim, Elçin haqqında yazdığı bir məqalədə tanışlığınızın az qala 30 il əvvələ təsadüf etdiyini göstərir. Mümkünsə, ilk tanışığın tarixi haqqında bir qədər etrafı danişardınız.

- 1987-ci ilin son günlərində, lap deqiqə desəm, dekabr ayının 28-de Xaricdə Yaşayan Həmvətənlərle Azerbaycan Mədəni Əlaqələr Cəmiyyəti - "Vətən" Cəmiyyəti təsis edildi. Elçin müəllim Cəmiyyətin Rəyasət Heyətinin sedri seçildi. O zaman mən Azerbaycanın Xarici Ölkələr Dostluq və Mədəni Əlaqələr Cəmiyyətinin xaricdə yaşayan həmvətənlər üçün nəşr etdiyi "Vətənin səsi" qəzetinda çalışırdım. "Vətən" Cəmiyyəti fəaliyyətə başlıqlıdan sonra həmin qəzet "Odlar yurd" adı ilə onun orqanı kimi nəşrini davam etdirdi və qəzetiñ emekdaşları, o cümlədən mən de "Vətən" Cəmiyyətində işə başladığ. Hələ "Odlar yurd" qəzetiñ ilk nömrəsinin buraxılmasına hazırlıq zamanı Elçin müəllim qəzetiñ baş redaktoru Ramiz Əsgərəli mən qəzetiñ məsələləri ilə bağlı görüşə dəvət etdi. Sözün düzü, görüş çox gərgin keçdi. İndiki kimi yadımda, gözümün qarşısındadır. Elçin müəllim bizi mehribən, gülərzələ qarşılıdı, hal-əhval tutdu, sonra gözlemədiyim haldə səhbət sərt şəkildə davam etdi: "Mən Yazıçılar Birliyində işləyəndə ara-sızın qəzet elime keçirdi. Hər dəfə də o qəzeti elime alanda, onu vərəqləyəndə əsəbileşirdim. Təsəvvür etmək çətin deyil ki, o bərbəd qəzeti oxuyanda Vətən həsrəti ilə alışır - yanın o yaziq həmvətənlər hansı hissələri keçirir?!" Hansı shəhifəni açırsan çoban, sağıcı, pambıqçı, sosializm yarışı, partiya qurultayı, öhdəcilik, kolxoz, sovxo... başqa heç nə yoxdur. Əmək qəhrəmanlarından yazmaq olar və lazımdır. Lakin qədərində, həm elə yazmaq ki, onun Vətən eşqi, Vətən məhəbbəti, ülvı hiss və duyguları təsirli olsun, oxucuda unudulmaz təessürat yaratınsın. Məqalənin həsərini oxuduqca həmvətənin qəlbini Vətən üçün titrəməli, Vətən sevgisi ilə dolmalı, Vətən üçün çırpınmalıdır. Həmvətən məqaləni oxuduqca Vətənle qurur duymalı, onunla, soydaşları ilə fəxr etməlidir, ucadan, ağızdolusu deməyi bacarmalıdır ki, "Azerbaycan mənim Vətənimdir". Elçin müəllim danışdıqca hiss olunurdu ki, onun qəzetiñ fəaliyyəti və bizimlə bağlı çox ciddi fikirləri var. O, qəzetiñ ünvanına bir qədər de keskin iradlarını bildirdikdən sonra niyyətini açıq bildirdi: "Siz inciməyin, "Vətən" cəmiyyətinə belə qəzet lazım deyil. Mən sizin birinci dəfə görürəm, sizinlə heç bir qərəzim yoxdur. Sizin evezinizin kimisə bura getirmək arzum da yoxdur. Lakin bu şəkilde yolumuzu davam etdirə bilər. Mən "Vətən" Cəmiyyətinin organını tamamılıq təsəvvür edir, o cür də görmək istəyirəm. "Odlar yurd" qəzetiñ tariximizin, ədəbiyyatımızın, mədəniyyətimizin, milli-mənvi, dini dəyərlərimizin, adət-ənənələrimizin, dilimizin güzgüsü olmalıdır. Zaman bunu tələb edir. İndi yenidənqurma bize tarixi şans yaratmışdır ki, özümüzü dünyaya təqdim edək. Siz Azerbaycan Xalq Cümhuriyyəti tarixini yazın, liderlərini, onların milli dövlət quruculuğu ilə bağlı fəaliyyətlərini, arzu və istəklərini təbliğ edin, ilk müstəqil dövlətimizin atributlarından, Xalq Cümhuriyyətinin süqutu səbəblərindən bəhs edin. Qəzətde dilimiz, tariximiz, ədəbiyyatımızla bağlı ayrıca guşələr açın. Azerbaycan generallarını, sərkərdələrini xalqa tanidin. Bəli, doğrudur, on-



ların böyük qismi çar generalı idi. Amma dost da, düşmən də bilsin ki, xalqımız böyük sərkərdələr yaratmağa qadirdir. Qəzətdə elm, sənət, mədəniyyət xadimlərindən ocerklər dərc edin. Bunları bacarsanız, bir yerde işləyecəyik, yoxsa, açığını deyirəm, yollarımız ayrılaceq.

Sonra Elçin bize müraciətə soruşdu:
- Bəlkə sizin sözünüz, sualınız, teklifiniz var?

Elçinin iradalarının tamamilə haqlı olduğunu qeyd edib qəzetiñ fəaliyyətində əsaslı dəyişikliklər edilməsinə çalışacağımızı, etimadı doğrulduğumuzu bildirdik. Beləliklə, görüş başa çatdı. Bir neçə gündən sonra - 1988-ci il yanvarın əvvəllərində "Odlar yurd" qəzetiñ ilk nömrəsi işi üzü gördü. Elə birinci nömrədən de təqdir olundu və uğur qazandı və biz bir yerde işləməli olduğum. Bax, Elçin müəllimlə tanışlığımızın tarixi belə olmuşdu.

- "Vətən" Cəmiyyətinin fəaliyyət istiqamətləri hansılar idi və onların nəticələri barədə ne deysə bilərsiniz?

- "Vətən" Cəmiyyətinin fəaliyyət istiqamətləri çoxşaxəli, irimiqyaslı, nəticələri isə faydalı və məhsuldar olmuşdur. Onlardan bir qismını tezis şəklində xatırlamağa çalışacağam:

- "Vətən" Cəmiyyəti tarixdə ilk dəfə xaricdə yaşayan həmvətənlər, onları birləşdirən mədəniyyət mərkəzləri ilə six əlaqə yaratmağa, əməkdaşlıq etməyə nail oldu;

- Azərbaycanın içtimai-siyasi, ədəbi-mədəni həyatında, azadlıq mücadiləsində misiləsiz xidmətlər göstərmiş, lakin sovet rejimi və komunist ideolojiyasının düşməni kimi böhtən və ifitralarla gözdən salınan, unudulmasına çalışılan şəxsiyyətlərin, o cümlədən Əli bəy Hüseynzadənin, Məmməd Əmin Rəsulzadənin, Fətəli xan Xoyskinin, Əlimərdaşın bəy Topçubaşovun, Ceyhun bəy Hacıbəylinin, Şəfi bəy Rüstəmbəylinin, Nəsib bəy Yusifbəylinin, Mirzə Bala Məmmədzadənin, Xəlil Xasməmmədovun, Xudadat bəy Rəfibəylinin, Nağı Şeyxzamanlıının həyat və fəaliyyətinin, ırsının gerçək mənzərəsi ilk dəfə Azerbaycan xalqına təqdim olundu. Şərqi, islam dünyasının ilk dəfə tarixi şans yaratmışdır ki, özümüzü dünyaya təqdim edək.

- "Vətən" Cəmiyyəti 20 Yanvar faciası haqqında rus qoşunlarının Bakida vəhşiklər törətdiyi vaxtdan başlayaraq bütün çətinliklərə, komendant saatına, fəvqaladə veziyət rejiminə baxmayaraq, teleks, telefon, video-

kasetlər və qəzet vasitəsi ilə həqiqəti bütün dünyaya yaydı;

- "Vətən" Cəmiyyəti çirkin "erməni məsəlesi"nin əsl mahiyyətinin açılması və bədənam qonşularımızın Dağlıq Qarabağdakı separatizminin acı, ağır fəsadları, erməni vandallızmı barədə, ümumiyyətlə, Cənubi Qafqazda gedən proseslərə bağlı həqiqətlərin həmvətənlərə, dünya içtimaiyyətinə qatdırılması istiqamətində mühüm tədbirlər həyata keçirdi;

- "Vətən" Cəmiyyətinin fəaliyyəti ilə uzun müddətdən- 1946-ci ildən sonra ilk dəfə Cənubi Azərbaycan mövzusu yenidən gündəmə gəldi, aktuallaşdı;

- "Vətən" Cəmiyyəti yeni əlifbanın üstünlüklerin təbliği ilə kifayətlənmədi, ölkəmizdə ilk dəfə latin əlifbası ilə qəzet buraxdı.

- Siz əslinde dediklərinizlə bir görkəmli içtimai xadim obrazı yaratmış oldunuz. Bəs Elçin müəllimin yaradıcılığı barədə qənaətləriniz necədir?

- Elçinin bədii irsi, tərcümələri, ədəbi təqdir və onun problemləri haqqında məqalələri ilə bağlı çox yazılmış, əsərlərinin ideya-məzəmnü, sənətkarlıq məsələləri, dili, üslubu, süjet və kompozisiyası barədə sanballı tədqiqatlar aparılmış, dissertasiyalar qələmə alınmış, əsərləri bir çox dillərə tərcümə olunmuş, xarici ölkələrdə nəşr edilmiş, pyesləri respublikanın, Türkiyənin, Ingiltərənin nüfuzlu teatrlarında oynanılmış, sənədləri əsasında filmlər çəkilmişdir. Elçin ilk yaradıcılığından ədəbi mühitin, ədəbi təqnidin, ən əsası isə oxucu auditoriyasının daim diqqət mərkəzindədir. "Bədii dərk duyğusu güclü və cəlbəcidi" (Məmməd Cəfər), "sinəsində şəfqəti sənətkar ürəyi gəzdirir" (Əziz Məmmədov) Elçin "rəmzdən, bədii-felsefi şərhlikdən, kəskin mecazdan cesaretlə istifadə edir, psixoloji ehvali-ruhiyyəni detalda eyniləşdirən mizanlar və cizgilər axtarır, onlara görümlü, baxımlı, obrazlara çevrən epitetlər tapır" (Yaşar Qarayev), odur ki, "əsərlərinde ən xırda, gözə görünməz obraz bele av ye ya çox dərəcədə, öz dünya tutumunda filosofdur" (Aydın Məmmədov). Bütün bunlar və onlarda bu cür qənaətlər 1959-cu ildə "O inanrı" adlı hekayəsi ilə ədəbiyyata qədəm qoyan, sonralar çox sayıda hekayənin, "Toyuğun diri qalması", "Dolça", "Poçt şöbəsində xeyal", "Bir görünüşün tarixcəsi" və sair kimi povestlərin, "Mahmud və Məryəm", "Ağ dəvə", "Ölüm hökmü" adlı romanların, son dövr ədəbi, mədəni həyatında eks-səda doğuran bir sıra pyeslərin müəllifi Elçinin -

- "Elçin müəllimin ad günündə ona arzularınızı bilmək istərdik.

- Elçin müəllim bu gün de gənclik həvəsi ilə yaxıb yaradır, ölkənin görkəmli, nüfuzlu dövlət xadımı kimi müstəqil Azərbaycanın daha da tərəqqisi namine fədakarlıqla çalışır, qarşıya qoyulmuş vəzifələrin icrası üçün səy və bacarığını əsirgəmir. Mən Elçin müəllime möhkəm can sağlığı, yaradıcılıq uğurları, dövlət quruculuğu işində ona etibar edilmiş məsul sahədə yeni nailiyətlər arzulayıram.

**Qərenfil Dünyamin qızı,
Əməkdar jurnalist**

"Azərbaycan nəsrinin görkəmli nümayəndələrindən birinin" (Kamal Talibzadə) özüne-məxsus, tekrarsız yaradıcılığına layığı, qədirli münasibətin təzahürüdür. Əlbəttə, Elçin yaradıcılığı haqqında söz demək məsuliyyət tələb edir. Mən yazıçının əsərləri barədə 10-a yaxın məqale yazmış və mətbuatda dərc etdirmişəm. Həmin məqalələrin birində yazdığını kimi, "Mahmud və Məryəm", "Ağ dəvə", "Ölüm hökmü" adlı romanları, "Bir görünüşün tarixcəsi", "Toyuğun diri qalması", "Dolça" və s. kimi povestləri, "Dəlixanadan dəli qaçıb, yaxud mənim sevimli dəlim", "Mənim ərim dəlidir" və s. kimi pyesləri, onlara həkayesi, çoxlu kinosənətləri, sanballı elmi monoqrafiyaları, uğurlu tərcümələri ilə ədəbi mühitdə özünəməxsus yer tutan Elçinin təbirinə desək, bədii yaradıcılıqla, tədqiqatlarla məşğul olarken en əsas qayesi, məqsədi, əməli ideologiyaya yox, ədəbiyyata, sənətə xidmət etmək olmuşdur. Ele buna görədir ki, onun əsərlərini azərbaycanlılarla, bərabərus, ingilis, fransız, alman, ispan, macar, ərəb, türk, fars oxuları da məhəbbətlə mütləciplərdir, ele buna görədir ki, onun pyeslərinin tamaşaları anlaşıqla keçir, ele buna görədir ki, onun ssenarilərinin əsasında çəkilən filmlər ekranlardan düşmür. Elçinin əsərləri məhz müəllifin ədəbiyyat və sənətə xidmət amalı ilə yazılışı üçün yaşamaq hüququ qazanmışdır.

- Siz Elçin yaradıcılığından bəhs edərək onun coxşaxəli olduğunu vurğulamışdınız.

- Təessüf ki, bu barədə indi geniş dənişmənlik, bir müsahibə çərçivəsində bütün fikirlər söyləməye imkan yoxdur. Lakin Elçinin publisistikasının, ədəbi təqnidinin, tərcümələrinin hərəsinin ayrı-ayrılıqlı ədəbiyyatımızda öz çekisi, öz yeri olduğu inkaredilməz həqiqətdir.

- Son vaxtlar Elçinin "Baş" romanı gündəmdən düşmür. Bu əsər haqqında fikriniz maraqlıdır.

- Yəqin, Siz de mənim bu sözümə şərık olarsınız ki, Azərbaycanın müstəqillik illərində "Baş" romanı qədər geniş eks-səda doğuran, ədəbi içtimaiyyətin, mətbuatın diqqətini çəkən ikinci bir əsər olmamışdır. Bir cümlə ilə desəm, çağdaş Azərbaycan ədəbiyyatında "Baş" in yeri başdadır. Təsadüfi deyil ki, qısa müddət ərzində bu əsərlə bağlı belə də onlarda məqale yazılmışdır. Əsərin sorğu Türkiyədən, Almaniyadan, Avropanın digər ölkələrindən gəlməkdədir.

- İstərdim ki, bir qədər də Elçinə münasibələrinə haqqında danışasınız. İnciməyin, inandırıcı deyil ki, 30 ilə bir dəfə də olsun narazılıq, irad olmasın.

- İş olan yerde müyyən kəm-kəsirlərin, xırda qüsurların olması təbidiir, qaçılmazdır. O ki qaldı narazılığa, bəli, bir dəfə Elçin müəllim çox ciddi, kəskin şəkildə mənə iradını bildirmiş, açığını deyim ki, inciməyidir. Mən və Milli Arxiv İdarəsinin Anar adlı bir emekdaşı Əhməd Ağaoğluна aid sənədlərin onun Türkiyədə yaşayın nəvəsi Təktaş Ağaoğlundan almaq və bizim Milli Arxiv İdarəsinə təhvil vermə məqsədi ilə İstanbula ezmələndim. Burada da, Türkiyədə də hamı bu fikirdə id ki, bu səfər əbəs yerədir və biz də o sənədləri elə edə bilməyəcəyik. Buna baxmayaqaraq, biz getdik, çox çətinliklə de olsa, 85 yaşlı Təktaş bəyilə dila tutub sənədləri aldıq və Milli Arxiv İdarəsinə təhvil verdik. Səfərlərə bağlı təssüratları Elçin müəllime danışmaq istəyəndə o, sual verdi: "Əhməd bayın qəbrini ziyyəret etdinizmi?" Mən gərgin işlədiyimizi, sənədləri aldıqdan sonra da ezamiyyət vaxtinin bitidini, təyyarə biletlərinin əvvəlcədən alındığını, ona görə də mezəri ziyyəret edə bilmədiyimi təessüflə bildirəndə Elçin müəllim bərkəsəbileşərək: "Heç nə sizə bərəat qazandırırmır, mən bunu səndən heç gözləmirdim. Sənədləri gətirdiyinəzər görə sağ olun, amma, bu bağışlanılmağa əsas vermir" - deydi.

- Elçin müəllimin ad günündə ona arzularınızı bilmək istərdik.

- Elçin müəllim bu gün de gənclik həvəsi ilə yaxıb yaradır, ölkənin görkəmli, nüfuzlu dövlət xadımı kimi müstəqil Azərbaycanın daha da tərəqqisi namine fədakarlıqla çalışır, qarşıya qoyulmuş vəzifələrin icrası üçün səy və bacarığını əsirgəmir. Mən Elçin müəllime möhkəm can sağlığı, yaradıcılıq uğurları, dövlət quruculuğu işində ona etibar edilmiş məsul sahədə yeni nailiyətlər arzulayıram.